

# İçərişəhər - bugünkü Bakının dünənki yadigarı


**İçərişəhər - tariximizin dünəni, bu  
günü və sabah! İçərişəhər - yaşan-  
mış illerin, əsrlərin daş vərəqləri!  
İçərişəhər - qədimliyimizin əbədi-  
əzəli məskəni, ötən illərimizin po-  
zulmayan nişanəsi! İçərişəhər - ulu  
babalarımızın möcüzəli yurd yeri,  
sirlərlə dolu məkan, keçmişlərdən  
sabahlara açılan qapı!**

İçərişəhərin bir-birinə bənzəməyən  
darisqal, dolanbac küçələrindən hansımız  
keçməmişik ki?! Ətrafımızı bünyəyən bu  
gözəlliyyə hansımız heyran qalmamışq  
ki?! Hamımız bu küçələrlə addımlamışq.  
Addımladıqca da qəribə hissələr keçirə-  
keçirə gördüklərimizə böyük heyranlıqla  
tamaşa etmişik. İçərişəhərin hər daşı, hər  
əşyası böyük tariximizin kiçik parçaları  
dır. Hər kiçik parça bizim üçün əzizdir.  
İçərişəhərin küçələrindən keçidkə qu-  
laqlarımıza ağısaçlı tarixin gur səsi gelir.  
Qoca tarixin səsinə qulaq kəsile-kəsile  
İçərişəhərin dünənini vərəqləyirik, onun  
keçmişini öyrənirik. Çünkü bu tarix bizim  
üçün müqəddəsdir.

Biz şorəflü tariximizlə daim öyünürük,  
məmləkətimizin qədimliyindən qırur du-  
yuruq. Qonağımız gələndə mütləq ona ta-  
rixini yerlərimizi, qədim abidələrimizi, tə-  
bii ki, ilk növbədə, İçərişəhərimizi göst-  
ririk. Bəs İçərişəhər haqqında nə bilirik?

İçərişəhəri çox vaxt şəhər içərisində  
şəhər də adlandırırlar. Doğrudan da, qala  
darvazasından içəri ayaq qoyanda sanki  
başqa bir aləm - Orta əsrlər şəhərinin dü-  
şürsən. Müasirliliklə keçmiş bir-birindən  
qala divarları ayırır.

İçərişəhər hündürlüyü 8-10, eni 3,5  
metr olan qala divarları ilə əhatə olunub.  
Ərazisi 22 hektar olan qədim şəhər bütöv-  
lükdə heyrətamız bir şəhərsalma mədəniyyəti  
nümunəsidir. Buradakı üç abidə - Qız  
qalası, Şirvanşahlar sarayı, Məhəmməd  
məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətli  
abidələrdir. Qız qalası və Şirvanşahlar



sarayı 2000-ci ildə UNESCO-nun Dünya  
Mədəni İrsi Siyahısına daxil edilib. Üçqat  
qala divarları və Qız qalası möhtəşəm mü-  
dafıə istehkamının bu günümüze gəlib çat-  
tan əbədi nişanələrdir.

Bəlkə də burada küçələrin nəyə görə  
belə dar və dolanbac olduğunu bilməyən-  
lər var. Bu ona görə belədir ki, düşmən  
süvariləri küçə və dalanlara girə bilmə-  
sinlər. Çünkü belə dar yerdə atların sürət-  
lə hərəkət etməsi və idarə olunması  
mümkün deyil.

Azərbaycan böyük İpək yolunun üzə-  
rində yerləşdiyinə görə İçərişəhərdə çoxlu  
karvansara və bazar meydanı da olub.  
Qeyri-adı görkəmi ilə seçilən ikimortəbəli  
karvansara XV əsre aiddir. Karvansara cə-  
nub-şərq tərəfdən künc qalalarla müdafiə  
olunur ki, bu da onun müdafiə məqsədi  
güdüyündən xəbər verir.

XV əsrin sonlarında şəhərdən keçən  
ticarət yolu üzərində tikilən Buxara  
karvansarası gündəlik ticarət əməliyyat-  
larından sonra, əsasən, Orta Asiya tacir-  
lərinin toplaşlığı xüsusi məkan olub. Bu-  
xara karvansarası ilə üzbeüz yerləşən  
Multani karvansarası isə Abşeron atəş-  
gahlarına ziyarətə gələn hindli tacirlər və  
zəvvvarlar üçün sıgnacaq rolunu oynayır.

Qədim qala ərazisində VIII-IX və  
sonrakı əsrlərə aid dəmir pullar, həmçinin  
Sasanilərə məxsus iki böyük dəfəne tapılıb  
ki, bu da V-VII əsrlərə aid edilir. Həmin  
dəfinə Erkən orta əsrlərdə burada daxili və  
xarici ticarətin inkişaf etdiyini sübut edir.

İçərişəhərin daş döşənmiş dar küçə-  
ləri labirinti xatrladır. Nabələd adam bu-  
rada tez bir zamanda aza biler. Yolu səhv  
saldınsa, bir nöqtə ətrafında firlana-firla-  
na qalırsan. Bir də görürsən ki, yenə əv-  
vəlki yerə gəlib çıxmışan.

1985-ci ildə Dövlət Tarix-Memarlıq  
Qoruğu elan edilən İçərişəhərin üç əsas  
darvazası var - Şamaxı darvazası, Salyan  
darvazası və dəniz sahilinə açılan darva-  
za. Əsas girişlərdən biri Qoşa Qala qapi-  
sıdır ki, buna Şamaxı darvazası deyilir.  
Qoşa Qala qapısından içəri daxil olan ki-  
mi qarşımızda geniş bir meydan açılır.  
Meydanın sol tərəfində XVIII əsrin me-  
marlıq abidəsi olan Bakı xanlarının iqamət-  
gahının qalıqları var. Onun bizim  
dövrümüzə gəlib çatmış tağ formalı giriş  
qapısı üzərində iqamətghanın tikilmə tarixini  
əks etdirən bir kitabə var. İçərişəhə-  
rin mərkəzi küçəsi şimalda Şamaxı dar-  
vazasından başlayıb cənubda Salyan dar-  
vazasınınadək uzanıb gedir.

Dağıdıcı zolzələdən sonra Şirvan hökm-  
darı Axsitan paytaxtı İçərişəhər köçür-  
muşdu. Bundan sonra şəhər daha da böyüyüb  
genişlənmişdi. Burada möhtəşəm bir  
saray - Bakının ecazkar tarixi abidələrin-  
dən olan - Şirvanşahlar sarayı tikilib. Bu  
saray İçərişəhərə xüsusi bir yaraşıq və  
əzəmət verir. Kompleksə daxil olan saray,  
divanxana, türbə və məscidlər nadir memarlıq  
üslubu, bədii oymaların və naxışla-  
rin ahəngdarlığı ilə diqqəti cəlb edir.

Tariximizin daha bir incisi, Bakının  
simvolu olan Qız qalası da İçərişəhərdə-  
dir. Əslində, İçərişəhərin tarixi daha qə-  
dimlərə, hətta eramızdan əvvələ gedib çı-  
xır. Arxeoloqlar qazıntı zamanı bunu sü-  
but edən bir çox nişanələr aşkarayıblar.

İçərişəhərdən çoxlu yeraltı yollar ke-  
çir. Vaxtile bu yollardan birinin hətta 20-  
30 km uzaqlıqda yerləşən Mərdəkana gedib  
çıxdığı da deyilirdi. Şəhərdə məşhur  
hamamlar da olub. Onlarda biri Ağa Mi-  
kayıł hamamıdır ki, ona xalq arasında Mə-  
şədi İbad hamamı deyilir. Salyan darvaza-  
si öündəkəi Qasım bəy hamamı da öz gö-  
zəl quruluşu ilə görənləri heyran edir.

İçərişəhər tarixən ayrı-ayrı məhəllə-  
lərdən ibarət olub: Ağsalvarlılar, Arabaçı-  
lar, Hamamçılar, Seyidlər... Son ümidi adın-  
dan məlumdur. Bəs niyə "ağsalvarlılar"?  
Məlumunuz olsun ki, bu, nəsillikdə dəniz-  
çiliklə məşğul olanlara verilmiş addır.

İçərişəhəri xalq arasında həm də "Qa-  
la" və ya sadəcə "Qədim şəhər" adlanı-  
rırlar. Bakının ən qədim hissəsi həmçinin  
tarixi-memarlıq qoruğudur. Bakının ən  
qədim hissəsi olan İçərişəhər, öz dövrü  
üçün çox etibarlı hesab edilən qala divar-  
ları ilə əhatə olunub.

Möcüzəli yurd yerimiz olan İçəriş-  
əhərin tarixi cild-cild kitablara siğmaz.

*Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"*